

"Amerikalı şagirdlərin peşə təhsilinə maraqları böyükdür"

Oruc MUSTAFAYEV

Yaşadığımız qlobal çağırışlar dövrü təhsilin müümü istiqamətlərindən sayılan peşə təhsilinin iqtisadi inkişafın əsas hərəkətverici qüvvələrindən biri kimi ehəmiyyətini artırıb. Qlobal meyillərin təhlili göstərir ki, yaxın onilliklərdə yeni iş yerlərinin yaradılması bütün dünyaya iqtisadiyyatı qarşısında duran əsas prioritətdən biri olacaq.

Bu gün ixtisaslı işçi qüvvəsinin qlobal valyuta adlandırıllar. Və bu heç də təsadüfi deyildir. Yəni rəqabətlilik dövründə yalnız ixtisaslı işçi qüvvəsinə malik olan ölkələr özünün sabit və dinamik iqtisadi inkişafını təmin edə biləcək. Buna görə də ixtisaslı işçi qüvvəsinin həzırlanması ölkəmizin yeniləşməkdə olan peşə təhsili sisteminin qarşısında aktual məsələ kimi durur. Əmək resursları və kadr potensialı məhz bu sahədə formallaşır.

Budəfəki müsahibimiz, ABŞ-in Kolumbiya Universitetinin məzunu Qərənfil Həsənova ilə Amerikanın peşə təhsili sistemində olan mövcud meyillərə toxunmaq istərdik. Qeyd edək ki, müsahibimiz Nyu-York Şəhər Təhsil Şöbəsində peşə təhsili üzrə layihənin hazırlanmasında iştirak edib.

Tələbələrin qiyamətləndirilməsi ilə bağlı layihə

- Nyu-York Şəhər Təhsil Şöbəsindən layihə üzərində işləmisiniz. Layihənin mahiyyəti və hədəfləri barədə ətraflı məlumat verməyinizi xahiş edirik.

- Bildiğiniz kimi, 2013-2015-ci illərdə Kolumbiya Universitetinin Beynəlxalq və İctimai Əlaqələr Məktəbində İctimai İdarəetmə ixtisası üzrə magistr təhsili almışam. Məktəbimizin bütün magistr tələbələri təhsilinən son semestrində onlara təklif olunan siyahidən özləri üçün daha maraqlı və prioritetli olan 3 layihəni seçir, müraciət formasını doldurur, nə üçün məhz bu layihələrin onlar üçün maraqlı olduğunu açıqlayır və universitetə təqdim edirlər. Qeyd edim ki, bu siyahida layihənin məzmunu ilə yanaşı, həm də tələbələrin hansı dövrlət və ya özəl qurumda çalşacaqları da bildirilir. Universitet rəhbərliyi də öz növbəsində tələbələrin verdikləri cavablara əsasən onları tərkibində 4-5 nəfər olan qruplara bölür və layihə rəhbəri olaraq hər qrupa bir müəllim təyin edir. Yanvar-may ayları ərzində davam edən bu layihələr "Capstone Project" adlanır və tələbələrin onların qarşısına qoyulan problemi aşdırmaq, həlli üçün xüsusi təkliflər planı ha-

Qərənfil Həsənova, Kolumbiya Universitetinin məzunu: "Peşə təhsilinə yalnız gələcəkdə ali təhsil ala bilməyə gücü çatmayan şagirdlər deyil, hamı üz tutur"

Tətqiqat: Qərənfil Vaqif qızı Həsənova 1991-ci ildə Lənkəran rayonun Veravul kəndində anadan olub. Orta təhsilinə xüsusi imtahan verərək birbaşa II sinifdən başlayıb. Əvvəlcə Veravul 2 nömrəli tam orta məktəbinde, sonra isə Lənkəran şəhər Xarici Dillər Təməyülli Gimnaziyada oxuyub. İlk təhsilini 4 nömrəli məktəb-liseydə başa vurub. ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilən və keçmiş sovet respublikalarından olan 15-17 yaşlı gençlər üçün nəzərdə tutulan FLEX (Future Leaders Exchange Program - "Gələcək Liderlər Mübadilə Proqramı") proqramının 2007-ci il üzrə müsabiqəsinin qalibi olub. Müsabiqənin nəticəsi olaraq bir il Amerikada təhsil almaq şansı qazanıb. Beləliklə də Azərbaycanda orta məktəbi bitirdikdən sonra 2007-2008-ci tədris ilində Amerikanın Pensilvaniya ştatında New Oxford High School-da XII sinifdə oxuyaraq bu məktəbin də diplomunu əldə edib. Elə həmin ildə Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul

olunub. ABŞ-da təhsil aldığı bir il müddətində də ciddi uğurları ilə fərqlənilib. Konüllük fəaliyyətinə və Azərbaycanın mədəniyyətini uğurla temsil etməsinə görə ABŞ-in keçmiş prezidenti Corc Buş tərəfindən "Prezidentin fəxri döş nişam" ilə təltif edilib. "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində Kolumbiya Universitetinin Beynəlxalq və İctimai Əlaqələr Məktəbində magistr təhsili alıb. Q.Həsənova Nyu-York şəhər Təhsil Şöbəsində, eləcə də şəhər merinin Beynəlxalq əlaqələr ofisində orta məktəblərdə texniki peşə təhsili üzrə dərslərin daha da təkmilləşdirilməsi ilə bağlı layihə üzərində işləyib. O, İslam Konfransı Təşkilatının (İKT) BMT-dəki nümayəndəliyində təcrübə proqramına dəvət olunub. BMT-nin insan hüquqları, gender bərabərliyi, insan alveri, gənclər siyaseti ilə bağlı keçirilən iclaslarında İKT-ni təmsil edib. Hazırda Novco Şirkətlər Qrupunda çalışır.



zırlamalarından ibarət olur. Layihənin sonunda hər bir qrup tərkibində həm universitet rəhbərliyinin, həm də birləikdə çalışdıqları qurumların nümayəndələri olan münsiflər həyəti qarşısında araşdırmalarının nəticələrini və onların əsasında hazırladıqları təkliflər paketinin təqdimatını keçirir. Münsiflər həyəti hər bir tələbəni peşəkarlıq, qrup içinde göstərdiyi liderlik, bacarıq və məsuliyyəti, layihəyə verdiyi fayda və s. görə qiymətləndirir və bu da tələbənin universitetdəki ümumi qiymət ortalamasına əlavə edilir. Bir faktı da əlavə edim ki, tələbələrə başçılıq edən müəllim yalnız bələdçi rolunu oynayır, onların fəaliyyətini konandan izleyir, ara-sıra öz fikrini bildirir, lakin onları heç bir formada idarə etmir. Çünkü bu, müəllimlərin deyil, sərf tələbələrin qiyamətləndirilməsi ilə bağlı bir layihədir.

- Sizin layihə ilə bağlı konkret təklifiniz nə oldu?

- Layihə müddəti ərzində biz müxtəlif peşə təhsili yönümlü məktəblərə, onların idarə həyəti və şagirdləri, eyni zamanda böyük və kiçik ölçülü şirkətlərin əməkdaşları ilə görüşdük, onlardan müsahibələr alıb verdikləri cavablardan yekun qənaəət gəlmək üçün istifadə etdik. Məlum oldu ki, böyük və tanınmış şirkətlərdən, daha az tanınan və nisbətən kiçik şirkətlərlə əlaqə saxlayıb onları peşə təhsilli məktəblərə əməkdaşlıq etməyə cəlb etmək lazımdır. Çünkü belə şirkətlər üçün bəzən işçi qüvvəsi tapmaq daha çətin olur və bu cür əməkdaşlıq şagirdlərlə yanaşı onlar üçün də çox faydalı ola bilər. Eyni zamanda,

Təhsil Şöbəsinə yaxın zamanlarda hənsi peşə təhsilinə alıb, ona təklif olundu. Lakin indi vəziyyət tam fərqlidir - savadından, maddi vəziyyətdən, fiziki imkanlarından asılı olmayaraq hər bir şagird orta məktəbdə olduğu müddədə ona təklif olunan peşə ixtisaslarından birini seçib

lər. Araşdırma zamanı bir məsələ de güzümüzdən qaçmadı ki, Təhsil Şöbəsi daha çox sənaye və kompüter mühəndisliyi sahələrinə üstünlük verir. Buna görə də məsləhət görür ki, təkcə texniki deyil, eyni zamanda qeyri-texniki peşə ixtisaslarına da önəm versinlər. Bu cür sahələr kulinariya, kosmetoloji sahə, tiqinti sənayesi və s. daxil etdik.

Nyu-York Şəhər Təhsil Şöbəsi təkliflər planımızdan istifadə etməyə başlayıb

- Layihəniz Kolumbiya Universiteti və ya Nyu-York Şəhər Təhsil Şöbəsində necə qarşılıqlı?

- Layihəmiz və irəli sürdüyüümüz təkliflər planı universitet tərəfindən çox müsbət qarşılıqlı və komandamızın hər bir üzvü yüksək balla qiyamətləndirildi. Hazırda araşdırma zamanı universitetin rəsmi saytında yerləşdirilib. Peşə təhsili ilə maraqlanan şəxslər oxuyub məlumatlana bilərlər. O cümlədən, Nyu-York Şəhər Təhsil Şöbəsi bizim hazırladıqlarımız təkliflər planından istifadə etməyə başlayıb.

- Bilmək istərdik, amerikalı şagirdlərin peşə təhsilinə münasibəti necədir? Onlara hənsi yaşdan peşə təhsilinə maraqlı aqşanır? Bunun üçün məktəblərdə hənsi işlər görülür?

- Amerikalı şagirdlərin peşə təhsilinə maraqları böyükdür. Daha öncə də qeyd etdikim kimi, müsər Amerikada peşə təhsilinə yalnız gələcəkdə ali təhsil ala bilməyə gücü çatmayan şagirdlər deyil, hamı üz tutur. Bu, onlar üçün orta məktəbi daha əyləncəli edir, eyni zaman-

da da yeni biliklər öyrədir. Bir qayda olaraq peşə təhsili 9, 10, 11 və 12-ci siniflərdə şagirdlər teklif olunur, lakin bu prosesə hazırlıq da haşqı siniflərdən başlayır. Şagirdlər qərar vermədən önce məktəblərinin əməkdaşlıq etdikləri şirkətlərin nümayəndələri ilə görüşür, gələcəkdə işləyə biləcəkləri zavod və fabriklərə baş çəkir, onların iş fəaliyyətləri ilə tanış olurlar. Ən önemlisi isə, daha önce eyni program üzrə ixtisaslaşmış, hazırda işləmədən olub onlarla fikir mübadiləsi aparmaları id. Layihəyə şəhərin 60-a yaxın məktəbi qoşulmuşdu. Əməkdaşlıq edən məktəblərin siyahısında Braziliya, Fransa, Hollandiya, Pakistan, Yaponiya, Nigəriya və s. kimi həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrdən qatılanlar var idi. Her həftə şagirdlərə müxtəlif mövzularda təsdiqlər verilirdi. Onlar da öz növbələrində yaradılmış onlayn platforma üzərində digər ölkələrdəki həmyaşlıları ilə fikir mübadiləsi aparır, bir-birlərinin mədəniyyətləri, tarixləri, adət-ənənələri haqqında çoxlu yeni məlumatlar öyrənirdilər. Düzənliyin deyim ki, şagirdlərin yazılarını, paylaşıdları məlumatları qiyamətləndirmək üçün oxuyan özümüz də yeni biliklər əldə edirdim. Bütün bunlar 24 yaşlı bir gənc üçün bu qədər maraqlı idilər. Çünkü övladlarının onların düşündürkəli kimi hansısa bir şirkətdə ikinci dərəcəli bir işçi kimi deyil, bütün hüquqlara malik, tam şəhər bir işçi kimi fealiyyətə başlayaqlarına əmin olurlar.

- Ümumiyyətlə, Amerika cəmiyyətində peşə təhsilinə inddi statusu necədir? Amerikalı valideynlər övladlarının peşə təhsili almasına necə baxır? Onları dəstəklayırmı?

- Daha öncə qeyd etdikim kimi, bəzən valideynlər övladlarının peşə təhsili almalarını birmənalı qarşılamaqlar. Lakin məktəbin təklif etdiyi programlarla daha yaxından tanış olduğdan sonra fikirləri adətən dəyişir. Çünkü övladlarının onların düşündürkəli kimi hansısa bir şirkətdə ikinci dərəcəli bir işçi kimi deyil, bütün hüquqlara malik, tam şəhər bir işçi kimi fealiyyətə başlayaqlarına əmin olurlar.

Ixtisas seçimində şagirdlər tam müstəqildirlər

- Şagirdlər peşə seçimində nə dərəcədə müstəqildir? Və daha çox hənsi texniki peşə və ixtisaslara məyil göstərilir?

- İxtisas seçimlərində şagirdlər tam müstəqildirlər, bu işdə nə onları valideynləri, nə də müəllimləri mane ola bilmez, sadəcə məsləhət verib yönləndirə bilərlər. Hazırda on çox sənaye və kompüter mühəndisliyi ixtisaslarına üstünlük verilir, amma yaxın zamanlarda prioritet istiqamətlərin dəyişəcəyi gözənlənilir. Mən 10 il bundan əvvəl Amerikada orta məktəbdə 12-ci sinifdə təhsil alarkən sinif yoldaşlarının böyük əksəriyyəti informasiya texnologiyaları üzrə peşə təhsili alırdılar, ötən il orta məktəbimə baş çəkdiyimdə üstünlüyün kulinariya, moda, təhsil, dizayn və s. ixtisaslara verildiyinin şahidi oldum.

Azərbaycanlı şagirdlər bu platformada iştirak edə bilmirdilər

- Siz Nyu-York Şəhər merinin ofisində təcrübə keçmisiniz. Burada təhsil layihəsi üzərində işləmisi? Bu layihəniz nə ilə bağlı idi?

- Bu layihə Nyu-York Şəhər merinin ofisində, Beynəlxalq Əlaqələr şöbəsinin nəzdində idi. Layihənin məqsədi Nyu-Yorkun orta məktəblərində təhsil alan 3-5-ci sinif şagirdlərinin dünyannı müxtəlif ölkələrində yaşayış həmyaşlıları ilə ünsiyətdə olub onlarla fikir mübadiləsi aparmaları id. Layihəyə şəhərin 60-a yaxın məktəbi qoşulmuşdu. Əməkdaşlıq edən məktəblərin siyahısında Braziliya, Fransa, Hollandiya, Pakistan, Yaponiya, Nigəriya və s. kimi həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrdən qatılanlar var idi. Her həftə şagirdlərə müxtəlif mövzularda təsdiqlər verilirdi. Onlar da öz növbələrində yaradılmış onlayn platforma üzərində digər ölkələrdəki həmyaşlıları ilə fikir mübadiləsi aparır, bir-birlərinin mədəniyyətləri, tarixləri, adət-ənənələri haqqında çoxlu yeni məlumatlar öyrənirdilər. Düzənliyin deyim ki, şagirdlərin yazılarını, paylaşıdları məlumatları qiyamətləndirmək üçün oxuyan özümüz də yeni biliklər əldə edirdim. Bütün bunlar 24 yaşlı bir gənc üçün bu qədər maraqlı idilər. Çünkü övladlarının onların düşündürkəli kimi hansısa bir şirkətdə ikinci dərəcəli bir işçi kimi deyil, bütün hüquqlara malik, tam şəhər bir işçi kimi fealiyyətə başlayaqlarına əmin olurlar.